



Ya 1998-ci iliydi, ya da ondan sonra... Amma ilk telefon söhbətimizi, onun hökmü səs tonunu, bu tona uyuşmayan zarafatıyanı atmacalarını, çəşqinligimi hiss eləyəndə ləzzətə ugunub getməyi lap dünənki kimi xatırlayıram. Bu vaxta qədər yalnız ekranda gördüyüm bu xanımın qəribə, ipo-sapa yatmaz cazibəsinin təsirinə necə düşməsdəmə, bir dəqiqli belə vaxt itirmədən onunla görüşmək, üzbəüz oturub qəzet üçün müsahibə almaq arzusu məni bərk həyəcanlandırdı. Görüş üçün söhbəti qətiləşdirmek, onu razı salmaq lazıydı. Amma o, gözlənləməz sualı ilə yenə məni təəccübləndirməyi bacardı:

- Əra getmişən?
- Yooox...

Sevgi, rəqs, musiqi üçbucağı... 26 dekabr Azərbaycan rəqsinin şahzadəsi Əminə Dilbazinin doğum günüdür

- Çox pis! Deməli, çirkin qızsan!
Gözel olsaydım, mənim kimi səni də
bir oğlan qaçırdı...

Yenə ugunub getdi.
Mənsə çəşqinligimla gülməyim ara-
sında qalmışdım...

Sözdən belə öncə yaranmış rəqs sə-
nətinin ən mahir ifaçılarından biri, bədən
dilinin fəlsəfəsi, gözəlliyyi ilə milyonların
sevgisini qazanmış Əminə Dilbazi qar-
şımdaydı! Azərbaycan rəqsinin şahzadə-
si sayılan, səksəni haqlasa da, şüx, enerjili
dol bu xanımla artıq üzbəüz dayanmış-
dım!

Məni elə qapının ağızindəcə başdan
ayağa süzdü, sonra yenə zarafata başladı:

- Yoox, çirkin qız deyilmişsən. Amma
balaca qızsan. Mən də balacayam,
dərəcəmə. Bilirsən, Üzeyir bəy mənə
həmişə "balaca qız" deyərdi.

Sonra xatırələr bir-bir çözüldü...

Əminə xanım 20-ci əsrin əvvəllərinin - 1919-cu il dekabrın 26-da Qazaxda doğulub. Amma ailənin böyük oğlu Cavanşirin ağır xəstəliyə tutulması onların paytaxta köçmələrinə səbəb olur. Qardaşının vəfatından sonra atası onsuz da ipo-sapa yatmayan, ağacdən-ağaca tullanın, dava-dalaşdan başı açılmayan Əminənin saçlarını kəsdirib "Sən mənim Cavanşirimsən" - deyir. Hətta ona çörəkzi paltar alıb geyindirir, papaq tikdirir, üstəlik, xəncər də sıfəri verir. Bütün bunlar balaca Əminənin yerişinə, duruşuna, bir az da oğlan ədasi qatır. İdmanla da məşgül



olur, yarışlarda iştirak eləyir, uğur qaza-
nır. Cox qəribədir ki, bu oğlansayağı qız-
cığaz sonradan Azərbaycanın ən gözəl, ince rəqslərini elə incəliklə də oynamağı
bacarı, bunun sayəsində şöhrət də qaza-
nır.

**Hər şey 1934-cü ilin payızından
başlayır. Onda cəmi 15 yaşı varmış...**

Cox yaxşı yadımdadır, Əminə xanım
bu xatirəni həvəsle, həm də məzəli bir
tərzdə danışmışdı: "O vaxt Azərbaycan-
da ilk rəqs ansamblı yaratmaq istəyirdi-
lər. Ona görə də oğlanların, qızların ara-
sından istedadlı olanları seçirdilər. Məni



də yoxladılar. Soruştular ki, hansı hava-
ya oynayacaqsan? Mən də bilmədim nə
deyim. Əslində, heç oynamamaq istəmir-
dim, mən hara, rəqs hara? Dedi ki,
"Hopsa" çalın. Dedilər, axı belə hava
yoxdu. Heç özüm də bilmirdim, bu
"Hopsa" haradan ağlıma gəlməmişdi. Axır-
da zümrümə eləyib oğlan kimi atılıb
düşdüm. Hami gülməyə başladı... Üç-
dörd gündən sonra dedilər ki, oynamağı
məyəniblər. Mənsə rəqqasə olmaq istəmirdim, amma biləndə ki, hər ay 200
manat təqəqud alacam, sevindim. Vəziyyət-
yətimiz yaxşı deyildi, atam rəhmətə get-
mişdi, anam bizi böyütmək üçün gecə-
gündüz işləyirdi. Pul söhbətindən sonra
razılaşdım. O gündən Azərbaycan Xalq
Rəqs Ansamblının üzvü oldum".

Beləliklə, rəqs sənəti Əminə Dilba-
zini qazanır. O, 1936-1969-cu illərdə
Müslüm Maqomayev adına Azərbaycan
Dövlət Filarmoniyası Mahnı və Rəqs
Ansamblının solisti kimi çalışır. Eyni za-
manda, müxtəlif illərdə rəqs qrupuna

rəhbərlik edir. Həm milli, həm də dünya
xalqlarının rəqslərini ustalıqla oynayır.
Bölgələri qarış-qarış gəzib qədim rəqslə-
rimizi araşdırır, öyrənir, öz repertuarına
salır. "İnnabi", "Tərəkəmə", "Naz elə-
mə", "Turacı", "Ceyran bala", "Uzundə-
ra" kimi milli rəqslərin bir çoxuna yeni
quruluş verir, fərqli çalarlar gətirir. Əmi-
nə xanım oynadığı rəqslərlə filmlərə də
çəkilir. O, 1954-cü ildə Əməkdar artist,
1959-cu ildə isə Xalq artisti faxri adları-
ni alır. Azərbaycan müstəqillik qazanandan
sonra isə "İstiqlal" ordeninə layiq
görülür. Uzun illər Bakı Xoreografiya
Məktəbinde, Azərbaycan Milli Konser-
vatoriyası nəzdindəki İncəsənət Gimna-
ziyasında müəllimlik edir...

Əminə Dilbazi Azərbaycan rəqsinin,
onun gözəlliyyini Çin, Hindistan, Paki-
stan, Rusiya, Ukrayna, Fransa, Almaniya,
İsrail, Əlcəzair, Polşa, Macarıstan, Türki-
yə, İran kimi ölkələrdə təbliğ edir, al-
qışlar qazanır. Bir dəfə qastroloda olanda
maraqlı bir hadisə yaşayır: "Mirzəy" rəqsi
oynayırdı, hər əlimdə iki stekan,
gah firlanıram, gah qolumu başımın
üstündən dolandırıb gətirirəm... Rəqs bi-
təndən sonra bir nəfər mənə yaxınlaşdı.
Dedi, necə olur ki, stekan əlinizdən düş-
mür, bəlkə, ovçunuza yapışdırımız?

Mən də ovcumu göstərdim, dedim, gəl,
bax..."

...Əminə xanımla çox şəylərdən da-
nişmişdi. Amma mənim ağlımda hələ
bir sual da vardı. Fürsət tapıb onu da so-
ruşdum:

**- Cövdət müəllim, doğrudan, sizi
qaçırib?**

Yenə ugundu:
- Əlbəttə! Bilmirsiniz?! Biz musiqi
məktəbində bir oxumuşuq. Sonra onuna
Filarmoniyada da rastlaşırdı, o vaxt bədii
rəhber işləyirdi. Bir gün rəqsimə baxdı,
bəyəndi. Sən demə, özümüz də bəyəndib.
Amma uzun müddət mənə demədi bunu,
ürək eləmirmiş. Bir günə məni qaçırdı,
gətirdi evlərinə! Anasına dedi ki, ciyi,
gəlinini gətirdim. Evləndik, uşaqlarımız
oldu, peşman da deyiləm...

Bir evdə iki dəyərli sənətkar! Büyük
bəstəkar Cövdət Hacıyev Əminə xanım
nın rəqse olan sevgisini dəyərləndirirdi.
Onlar həm həyatda, həm də sənətdə bir-
birinə arxa, dayaq idilər. Övladlarını da
sevgi, rəqs, musiqi dolu bir mühitdə bö-
yütmüdürlər...

Bu evdə olduğum müddətdə o mühit
mənim də ruhuma hopmuşdu, özümüz
sevgi, rəqs, musiqi üçbucağında hiss
edirdim.

Küçəyə çıxanda hava qaralmışdı. Qa-
ranlığı fürsət bilib, indiye kimi heç yerdə
eşitmədiyim, oxumadığım, elə indice
"bəstəlediyim" musiqini zümrümə elə-
yə-eləyə əllərimi incə hərəkətlə havada
süzdürüdüm...

Rəqs etmek üçün bu dünyaya gel-
mək... nə gözəl ömürmüş! Əminə xanım
bu ömrü 91 il yaşadı. Dolu-dolu, eşqlə,
ətrafına enerji, sevgi ötürərək. Bir ömrü
rəqsa çevirərək!